

Əmanətlərin Sığortalanması Fondu

31 dekabr 2021-ci il tarixinə

**Beynəlxalq Maliyyə Hesabatı Standartlarına
uyğun Maliyyə Hesabatları
və Müstəqil Auditorun Hesabatı**



Müstəqil Auditorun Hesabatı

"Əmanətlərin Sığortalanması Fondunun" Himayəçilik Şurasına:

Rəy

Bizim fikrimizcə, hazırkı maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından "Əmanətlərin Sığortalanması Fondunun" ("Fond") 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq düzgün əks etdirir.

Auditin predmeti

Fondun maliyyə hesabatları aşağıdakılardan ibarətdir:

- 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabat;
- həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat;
- həmin tarixdə başa çatmış il üzrə kapitalda dəyişikliklər haqqında hesabat;
- həmin tarixdə başa çatmış il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabat; və
- əsas uçot siyasəti və digər izahedici məlumatlar daxil olmaqla, maliyyə hesabatları üzrə qeydlər.

Rəy üçün əsas

Biz auditə Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz rəyimizin "Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti" bölməsində əks etdirilir.

Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yeterli və münasibdir.

Müstəqillik

Biz Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının dərc etdiyi Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinə (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) (MBEŞŞ Məcəlləsi) uyğun olaraq Fondun asılı olmadan müstəqil şəkildə fəaliyyət göstəririk. Biz MBEŞŞ Məcəlləsinə uyğun olaraq, etika ilə bağlı digər öhdəliklərimizi yerinə yetirmişik.

Maliyyə hesabatlarına görə rəhbərliyin və korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi, eləcə də fırıldaqçılıq və yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflər olmayan maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sistemine görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik Fondu ləğv etmək və ya fəaliyyətini dayandıрмаq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, Fondun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəaliyyətin fasiləsizliyinə dair məlumatların açıqlanmasına və fəaliyyətin fasiləsizliyi prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslər Fondun maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz bütövlükdə maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olub-olmadığına dair kifayət qədər əminlik əldə etmək və rəyimizin daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik əminliyin yüksək səviyyəsidir, lakin Beynəlxalq Audit Standartlarına uyğun olaraq auditin aparılması zamanı mövcud olan bütün əhəmiyyətli təhriflərin həmişə aşkar olunacağına zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya səhv nəticəsində yarana bilər və fərdi və ya məcmu olaraq istifadəçilərin maliyyə hesabatları əsasında qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmək ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Beynəlxalq Audit Standartlarına uyğun aparılan auditin bir hissəsi olaraq, biz audit zamanı peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olması riskini müəyyən edir və qiymətləndirir, həmin risklərə qarşı audit prosedurlarını hazırlayır və həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhvlər nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən daha yüksəkdir, çünki fırıldaqçılığa gizli sövdələşmə, saxtakarlıq, məlumatların bilərəkdən göstərilməməsi, yanlış təqdimat və ya daxili nəzarət sistemində sui-istifadə halları daxil ola bilər.
- Fondun daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə uyğun audit prosedurlarını işləyib hazırlamaq üçün daxili nəzarət sistemi üzrə məlumat əldə edirik.
- Rəhbərlik tərəfindən istifadə edilən uçot siyasətlərinin uyğunluğunu, habelə uçot təxminləri və müvafiq açıqlamaların münasibliyini qiymətləndiririk.
- Fəaliyyətin fasiləsizliyi prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Fondun fasiləsiz fəaliyyət göstərmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və şəraitlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair qənaətə gəlirik. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu qənaətinə gəldikdə, auditor rəyimizdə maliyyə hesabatlarındakı müvafiq məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması yetərli olmadıqda, rəyimizdə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və şəraitlər Fondun fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında düzgün təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarət sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar barədə məlumat veririk.

PricewaterhouseCoopers Audit Azərbaycan LLC

Bakı, Azərbaycan Respublikası


15 aprel 2022-ci il

Əmanətlərin Sığortalanması Fondu
Maliyyə vəziyyəti haqqında hesabat

<i>Azərbaycan manatı ilə</i>	Qeyd	31 dekabr 2021	31 dekabr 2020
Aktivlər			
Pul vəsaitləri və onların ekvivalentləri	9	5,609,834	1,339,984
Hesablanmış sığorta premiyaları	8	13,099,194	8,413,668
Qeyri-maddi aktivlər		683,728	800,339
Əmlak və avadanlıqlar		1,084,731	996,533
Sair uzunmüddətli aktivlər	10	20,895,763	23,272,099
Dövlət vekselləri	21	455,453,889	464,637,221
Cəmi aktivlər		496,827,139	499,459,844
Öhdəliklər			
Kompensasiya ödənişləri üzrə öhdəliklər	12	30,129,973	147,771,131
Borc öhdəlikləri	11	300,001,500	280,000,000
Sair öhdəliklər		442,006	5,680
Cəmi öhdəliklər		330,573,479	427,776,811
Kapital			
Yığılmış zərər		(774,456,603)	(878,210,532)
Əlavə kapital qoyuluşu	21	940,710,263	949,893,565
Cəmi kapital		166,253,660	71,683,033
Cəmi öhdəliklər və kapital		496,827,139	499,459,844

14 aprel 2022-ci il tarixində təsdiqlənmiş və imzalanmışdır.

Tural Piriyev
İcraçı direktor



Elnur Rzayev
Maliyyə departamentinin direktoru

Əmanətlərin Sığortalanması Fondu
Mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat

Azərbaycan manatı ilə	Qeyd	2021	2020
Sığorta premyaları	13	49,754,739	33,288,364
Maliyyə gəlirləri	16	1,641,037	1,808,759
Ümumi mənfəət		51,395,776	35,097,123
Kompensasiya xərcləri	14	(1,914,704)	(681,157,867)
İnzibati və sair əməliyyat xərcləri	15	(5,554,011)	(8,142,461)
Banklara ödənilmiş kompensasiyaların geri qaytarılması	17	50,281,642	54,547,252
Maliyyə aktivləri üzrə gözlənilən kredit zərərinin bərpası/(yaradılması)	10,21	2,620,065	(2,536,588)
Əməliyyat mənfəəti/(zərəri)		96,828,768	(602,192,541)
Məzənnə fərqi üzrə (zərər)/gəlir		(49,715)	218,735
Maliyyə xərcləri		(488,292)	(107,625)
Sair gəlirlər	18	8,188,729	-
İl üzrə mənfəət/(zərər)		104,479,490	(602,081,431)
İl üzrə cəmi məcmu gəlir/(zərər)		104,479,490	(602,081,431)

Əmanətlərin Sığortalanması Fondu
Kapitalda dəyişikliklər haqqında hesabat

<i>Azərbaycan manatı ilə</i>	Əlavə kapital qoyuluşu	Yığılmış zərərlər	Cəmi
1 yanvar 2020-ci il tarixinə qalıq	1,274,973,547	(274,706,372)	1,000,267,175
Transfer	1,422,730	(1,422,730)	-
II üzrə məcmu zərərlər	-	(602,081,431)	(602,081,431)
Əlavə kapital qoyuluşunda azalma	(326,502,711)	-	(326,502,711)
31 dekabr 2020-ci il tarixinə qalıq	949,893,565	(878,210,533)	71,683,033
Transfer	725,560	(725,560)	-
II üzrə məcmu gəlirlər	-	104,479,490	104,479,490
Əlavə kapital qoyuluşunda azalma	(9,908,863)	-	(9,908,863)
31 dekabr 2021-ci il tarixinə qalıq	940,710,263	(774,456,603)	166,253,660

Əmanətlərin Sığortalanması Fondu
Pul vəsaitlərinin hərəketi haqqında hesabat

<i>Azərbaycan manatı ilə</i>	Qeyd	2021	2020
Əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəketi			
Vergidən əvvəlki mənfəət/(zərər)		104,479,490	(602,081,431)
Düzəlişlər:			
Əmlak və avadanlıqların amortizasiyası		187,758	199,822
Qeyri-maddi aktivlərin amortizasiyası		121,601	119,618
Maliyyə aktivləri üzrə gözlənilən kredit zərərinin (bərpaı)/yaradılması	10,21	(2,620,065)	2,536,588
Maliyyə gəlirləri	16	(1,641,037)	(1,808,759)
Maliyyə xərcləri		488,292	107,625
Məzənnə fərqləri		49,715	(218,735)
Dövriyyə kapitalında dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəketi			
Hesablanmış sığorta premiumlarında (artım)/azalma		101,065,754	(601,145,272)
Sair uzunmüddətli aktivlərdə azalma		(4,685,526)	879,882
Kompensasiya ödənişləri üzrə öhdəliklərdə (azalma)/artım		4,954,553	7,096,360
Sair öhdəliklərdə artım/(azalma)		(117,641,111)	125,583,065
		436,309	(35,804)
Dövriyyə kapitalında dəyişikliklər			
Alınmış faiz gəlirləri		(116,935,775)	133,523,503
Ödənilmiş faizlər		957,325	1,111,230
		(486,792)	(107,625)
Əməliyyat fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri			
		(15,399,488)	(466,618,164)
İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəketi			
Əmlak və avadanlıqların alınması		(275,957)	(12,368)
Qeyri-maddi aktivlərin alınması		(4,990)	(50,000)
İnvestisiya fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri			
		(280,947)	(62,368)
Maliyyələşdirmə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəketi			
Borc vəsaitləri üzrə daxilolmalar	11	60,000,000	280,000,000
Borc vəsaitlərinin qaytarılması		(40,000,000)	-
Maliyyələşdirmə fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri			
		20,000,000	280,000,000
Məzənnə dəyişikliklərinin pul vəsaitləri və onların ekvivalentlərinə təsiri			
		(49,715)	218,735
İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri			
		1,339,984	187,801,781
İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri			
	9	5,609,834	1,339,984